



Ağamahmud SƏMƏDOV,
"Yer və insan" jurnalının redaktoru

İnsan hayatı dünyanın en dəyərlər və hərətamız möcüzələrindən biridir. Tanrı insanı unikal imkanlara, gözəl duyulara, təcrübəyə və böyük potensialı malik yaratmışdır. İnsan hayatın dəyəri bənzərsizliyi ilə özünü göstərir. Hər bir insan yalnız özünəməxsus xüsusiyyətlərinə, istədəda və qabiliyyətindən.

İnsan hayatı dünyadan ən dəyərlər və hərətamız möcüzələrindən biridir. Tanrı insanı unikal imkanlara, gözəl duyulara, təcrübəyə və böyük potensialı malik yaratmışdır. İnsan hayatın dəyəri bənzərsizliyi ilə özünü göstərir. Hər bir insan yalnız özünəməxsus xüsusiyyətlərinə, istədəda və qabiliyyətindən.

Amma, burlar hamısı 1917-ci il fevral inqilabından başladı. Bu inqilab siyasi və iqtisadi həyatda əhəmiyyətli dəyişikliklər gözəyən cəmiyyətin bütün təbəqələri arasında görünməmiş bir

yini inkar etməkdir..."

Gözel sözlordır! Vaxtile biz erməni daşnaklarının 1905-ci və 1918-ci illərdə Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngozurda və b. yerlərdə əliyalın insanlara - uşaq, qadın, qoca və xəstələrə qarşı tövətdikləri görünməmiş vohşılıkları unutmasayıq çox güman ki, dəhsətli Xocalı soyqırımı yəqin ki, olmazdı. Yaxın keçmişdə bizim də vətəndaşı olduğumuz SSRİ-də, o cümlədən Azərbaycanda 1930 - 50-ci illərdə baş vermiş siyasi repressiyaların aparılma mexanizminə və nəticələrinə ötürü nəzər yetirək bu dəhsətərənə miqyası barədə az da olsa bizi teşəvvür yaranar.

25 oktyabr 1917-ci ilde səslenən və bolşeviklərin təşkil etdiyi silahlı üşəni başa vuran Qiş sarayına hücum üçün siqnal verən "Avrora" kreyserinin yaxılım atışı keçmiş Rusiya imperiyasının tarixində yeni bir sohifə açdı. Bununla da vətəndaşın şəxsi azadlıq hüququna artıq son qoyuldu.

Amma, burlar hamısı 1917-ci il fevral inqilabından başladı. Bu inqilab siyasi və iqtisadi həyatda əhəmiyyətli dəyişikliklər gözəyən cəmiyyətin bütün təbəqələri arasında görünməmiş bir

siz uzaq Yekaterinburqda güllələndilər. Elə hər şey də məhz buradan qaynaqlandı!

...Qətiyyətli, enerjili, daim hərəketdə olan L. D. Trotski, bir tərəfdən güllələməkə qorxutma, digər tərəfdən alovlu çıxışlar və ilhamlı çağırışlarla, döyüşə hazır bir ordu yaratmaq və onu gücləndirmək vəzifəsinin öhdəsindən məharətə gəldi. Yalnız inqilab uğrunda canlarını qurban verməyə hazır olan vətəndaşlərənə deyil, həm də zorla soñbor edilmiş, mühərabədən beznəş kəndlilərən, keçmiş çar əsgər və zabitlərindən toplanan Qırmızı Ordu qətbələ qazana bildi.

Bolşeviklər öz mübarizələrində bütün vəsitolordan istifadə etdilər: çar hərbi liderlərini və kəndli birləşmələrinin liderlərini öz tərəflərino cəlb etmək və orduya lazım gələndə xüsusi atəş aqşaq əmri, kəndlilərənə orzاق məhsullarını zorla ələ keçirmək, məlki şəxslərənə girovlar götürmək və lazımlı gəldikdə güllələmək və s. 5 sentyabr 1918-ci ilde Xalq Komissarları Sovetinin xüsusi fərmanı ilə əks-inqilabla mübarizə aparmaq üçün arxa cəbhədə kütləvi terrorun zəruriyyəti elan edildi. Qırmızı ilə eyni vaxtda ölkədə ağ ter-

fehlə, Sovet işçiləri, ziyanlılar idi. Ziyanlılarla "keçmiş" siniflərin hər biri ilə olduğunu kimini mərhəmətsiz davrandılar, həbs olundular, 1918-ci il Rusiya Federasiyasının Konstitusiyasına əsasən məlki və seçki hüquqlarından məhrum edildilər, xaricə göndərildilər...

...1927-ci ilde partiya kənddə kollektiv təsərrüfatlarının - kolxoşların yaradılması istiqamətini təyin etdi. Könüllü olaraq kolxoza yazılışaq çağırışları mülkləri olan kəndlilərə ciddi təsir göstərmədi.

Stalin etdi: "qolçomaqların istismarçı meyllərini məhdudlaşdırmaq siyasetindən onları bir sinif olaraq ləğv etmək siyasetinə gəldik." 1930-1931-ci illər ərzində texminən 2 milyon kəndli qovularaq xüsusi yaşayış məntəqələrinə göndərildi. Məhv olma qorxusunu kəndliləri kolxoza tabe olmağa və azadlıqlarının məhdud olunmasına dözməyə məcbur etdi:

30-cu illərin əvvəllərində sürgün olunanları və məhbusları saxlamaq üçün geniş həbsxanalar, düşərgələr, yaşayış məntəqələri şəbəkəsi yaradıldı. Yaradılma Solovetski Monastırından başladı, 1923-cü ilde Solovetski xüsusi təyinatlı düşərgəyə çevrildi, burada

ÖTƏN ƏSRİN 30-CU İLLƏRİNDƏ GÜNAHSIZ İNSANLARIMIZIN REPRESSİYA OLUNMASI TARİXİMİZİN ƏN AĞRILI SƏHİFƏLƏRİNDƏNDİR

yətə sahib olan bir fərddir. Düşünmək, yaratmaq, qurmaq qabiliyyətimiz bizi planetdə xüsusi vərliq edir. Yəni, insan hayatın dayəri ölüyüyəməz və bənzərsizdir. O, müxtəlifliyi, inkişaf qabiliyyəti, sevgisi, dünya üçün əhəmiyyəti və təsiri ilə də özünü bürüzo verir. Həyat sahib olduğumuz ən dayərləri Tanrı Vergisidir. Deməli İnsan hayatı qiyamıtsızdır. Gənahsız insanları öldürməyə, incitməyə haqq qazandırmak olmaz - istər bir nəfər olsun, istərsə də milyonlarla. Siniflər, istismarçı olmayan cəmiyyət yaratmağı planlaşdırılan Sovet İttifaqının mövcud olduğu dövrün, XX əsrin 20-50-ci illərində heç bir günahı olmayan milyonlarla insan siyasi repressiyalara məruz qalaraq ya güllələnməş, ya da görünməməş işgəncələrə məruz qoymaş dünyadan on dəhsətli həbsxanalarında və sürgün yerlərində saxlanılmışdır. İnsan övladının yer üzərində yaradığı bu cohnəməz əzabına döbü saq qalaraq Vətənə dönenlər də çox olmamışdır.

Yeni qurulmuş dövlətin mövcudluğunu ilk günləndən milyonlarla insanın gündəlik həyatına "terror" adlı dəhsətli bir söz daxil oldu. İstənilən insanın heç bir günahı olmadan güdəzə gedə biləcəyi, siyasi və ideoloji həyatın bütün sahələrində amansız kütləvi terror, rejime açıq şəkildə qarşı çıxmə ehtimalını istisna etməli olan ümumi bir qorxu yaratdı. Siyasi motivli güc tətbiqi Kommunist utopiyanın həyata keçirilməsinin əsas vasitəsi idi. Siyasi repressiya SSRİ-nin həyatında çox acı və dəhsətli bir dövr oldu. Alman filosofu Karl Yaspers "Tarixin mənası və məqsədi" kitabında yazırı: "Keçmişin dəhsətlerinin unudulmasına imkan verməlidir. Keçmiş hər zaman xatirəlatmaq lazımdır. Bu, məmkündür və bu imkan qalır. Yalnız keçmişin bilmək bunun qarşısını ala bilər. Burada osas təhlükə bilmək istəmək, unutmaq və bütün bunların heqiqətən baş verdi-

yüksəliş yaratdı. Və hər şey "azadlıq, bərabərlik və qardaşlıq" vədləri ilə başladı. Lakin müvəqqəti hökumət məhabibədən, acliqdan, qarışılıqdan və ölkənin hakimiyyətsizliyindən əziyyət əcdidiyinə görə əsas problemləri həll edə bilmədi. Bu zaman bolşevik partiyası səda və başa düşülen şüalar irəli sürərək bir çox tərəfdarını şıralarına cəlb etdi: "fabrik fahollor, torpaq kəndlilərə, xalqlara sülh, bütün həkimiyət Sovetlər!" Bolşeviklərin ilk qarşaları əhalinin ən arzulanan istəklərinə cavab verdi: "sühl haqqında dekret" və "torpaq haqqında dekret"... Bolşeviklərin ölkədə hakimiyyəti əla keçirmək və saxlamaqdə qazandığı uğur birbaşa partiyanın başında V. I. Lenin kimi dünya inqilabi ideyasına sadıq, qotiyiyəti, ağılı, fanatik olmaqla; mərhəmət və şəfqət anlayışlarıyla özünü aldatmadan bir insannı ilə bağlı idi. Hakimiyyəti əla keçirdikdən sonra bolşeviklər daimi bir hökumət quracaq və konstitusiya qəbul edəcək "Təsis Məclisi açılmadan əvvəl müvəqqəti fehlə və kəndli hökuməti" elan etdilər. Təsis Məclisine seckilər 1917-ci ilin oktyabr-novabr aylarında ölkə daxilində kursantlar, menşeviklər və səsialist inqilabçılarından ibarət partiya siyahıları daxil edilməkə keçirildi. Bolşevik partiyasının səsərinin dördə birindən azını qazandığı malum olduqda, Təsis Məclisinin ləğvi barədə fərمان qəbul edildi. Bolşeviklər hakimiyyətə rəqibə, başqlarının heç cür dözməyəcəklərini göstərdilər. Artıq 1918-ci ilin yazında və yayında, ərzəq diktaturların quraraq, Kommunist hakimiyyət geniş miqyaslı vətəndaş məhabibəsindən sebəb olan kəndlilərə qarşı kütləvi terrorə başladı.

Kommunist Partiyasının törediyi ilk siyasi repressiya qurbanları da məhz, çar süləlesinin nümayəndələri idi. 1918-ci il iyun ayının 16-dan 17-ə keçən gecə imperator II Nikolayın bütün ailə üzvləri, məhkəmə və istintaq-

forda da baş qaldırdı. Qanlı qırğınlarda əsas qurbanları məlki şəxslər idi. Bolşeviklər qarşı çıxan ağ horəkatın roh-bərləri - A. V. Kolçak, A. I. Denikin, P. N. Vrangel, N. N. Yudenich - ciddi hərbi təcrübəyə sahib olsalar da və ağların coza omiliyyatlarının qoddərliyi düşmənin amansızlığından aşağı olmasa da, qoləbo bolşeviklərə qaldı. Vətəndaş məhabibəsi cəbhələrində 2 milyondan çox insan öldü. Deməraqa məlki itkilərinə dəha da yüksək olduğunu təxmin edirlər.

1922-ci ilde Dzerjinski, "indı anti-sovet cərəyanlara və qruplara diqqətə baxmalı, daxili aks-inqilabı azmali, möglub olan torpaq mülkiyyətçilərinin, kapitalistlərin və onların quyuqlarının təşkil etdiyi bütün sui-qəsdərlərini aqşaq əldə etməli" deydi. Və sui-qəsdərlər ortaya çıxmaya başladı. 1922-ci ilin iyun-avqust aylarında kəndlilər arasında böyük destoyi olan eserlər Partiya siyasi məhakimə olundu. 20-ci illərin əvvəllərində acliq başlı, xüsusi Volqaboyu bölgədə acliq dəha siddəti olmuş ki, bu da bolşeviklərə kilsə ilə mübarizəyə imkanı verdi. V. I. Lenin kimi şəkildə Volqa bölgəsinə kəldi. İstədən istifadə etməyi və kilsə dəyərlərinə ələ keçirməyi təklif etdi. Adı soyğunluğuna bənzəyən kilsə əmlakının müsadirə edilməsi həbslər, məhkəmələr, edamlarla müsaiyət olundu. "Mürtəce ruhaniların və mürtəce burjuaziyanın nümayəndələrinin sayı bu güllələnlər sırasında nu qədər çox olsa, bir o qədər yaxşıdır" yazmışdır. Lenin. 1922-ci ilde Moskva və Petroqradda kilsə ilə bağlı proseslərde 21 din xədimli kilsə dəyərlərinin təhvil verilməsi "müqə-vimət göstərdiyinə" görə güllələnməyə möhkum edildi. Lenin elan etdi: "biz özümüzde və bütün dünəyada sosialistlərə alovlandırdıq. Kim bu mübarizəyə mane olursa, biz ona rəhm etmədən mübarizə aparırıq. Bizimle olmayan bize qarşıdır". Həbs olunanlar əksəriyyəti kəndlilər, xeyli sayıda

ovvəlcə keşşələr və rahiblər, ağ Ordunuñ osorları və zabitləri, bolşeviklərin siyasi əleyhdarları və ziyanlılar həbs edildi.

Sovet dövlətinin ilk illərində ağ qvardiyaçılardır dəstəklədiyinə görə üzün illər Sovet həbs düşərgələrində saxlanılan rus yazıçı Oleq Volkov 1989-cu ilde nəşr olunan "ümid və qoz" kitabında o günlərin hadisələrini təsvir etmişdir. O, kitabında azərbaycanlılar Solovetski Monastırında quraşdırılmış xüsusi toyinatlı düşərgənin administrasiyasına qarşı necə nəşr olunan qaldırıcıları barədə məlumat verib. Əsas tələb siyasi məhbusların cina-yotkarlardan ayrıca saxlanılması, habelə statuslarının müyyənəşdirilməsi idi. Üşyən təbii olaraq yatırıldı. Çoxlu sayıda azərbaycanlı 29 dekabr 1929-cu ilə döyülləndi.

1930-cu ilde SSRİ Birləşmiş Dövlət Siyasi İdarəsinin (OGPU adı ilə dəha məşhur idi) konsekrasiya düşərgələri "islah və omak düşərgələri" adlandırıldı və Ölkə Düşərgələri Baş İdarəsi (Qulaq) yaradıldı. 1934-cü ilde OGPU NKVD-yə (XDİK-Xalq Daxili İşlər Komissarlığı) çevrildi. 30-cu illərdə küləvi repressiyaların nəzəri əsaslandırılması Stalinin sosializmə doğru irəliledikcə ölkədə sinif mübarizəsinin köskinləşməsi konsepsiyesi qisa müddədə və on az xərclə ölkənin sənaye-ləşməsini həyata keçirmək və ucqar, olçatmaz əraziləri mənimsəmək ehtiyacılıdı. Bu zaman əzələnən şüər: "Sovet hakimiyyəti cəzalandırır, islah edir!" cinayətkarın düşərgədəki möhkum sürürun "yənidən qurulmasına" "müqə-vimət göstərdiyinə" görə güllələnməyə möhkum edildi. Lenin elan etdi: "biz özümüzde və bütün dünəyada sosialistlərə alovlandırdıq. Kim bu mübarizəyə mane olursa, biz ona rəhm etmədən mübarizə aparırıq. Bizimle olmayan bize qarşıdır". Həbs olunanlar əksəriyyəti kəndlilər, xeyli sayıda

(Davamı var)